

**Zaman-zaman xalqımıza qarşı nankor və xəyanətkar mövqə tutan iblis xislətlə üzdəniraq qonşularımız "Qoy özüma yer eləyim..." principini əsas götürürək qanımıza susayıb, əzəli torpaqlarımıza sahiblənmək istəyiblər. 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrədə havadarlarının köməyi ilə azərbaycanlılara qarşı törətdikləri soyqırımının miqyası daha böyük olub. Bakı Kommunasinin tərkibinə daxil olan ermənilər "əksinqilabçılar qarşı mübarizə" şüəri ilə Bakı guberniyasında azərbaycanlıların tamamilə məhv edilməsi planının icrasını həyata keçirməyə çalışıb.**

Erməni quldur dəstələri Bakı ilə bərabər Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər yerlərdə dinc əhaliyə qarşı soyqırımı törədiblər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olub. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən ermənilərin törətdikləri bu ağır cinayətlərin aşdırılması üçün Fövqələda İstintaq Komissiyası yaradılıb. Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün tədbirlər görülüb, lakin AXC-nin süqtundan sonra bu iş dayandırılıb.

Soyqırımı məsələsi bir də Azərbaycan dövlət müstəqilliyini bərpə edəndən sonra gündəmə getirilib. Hakimiyətə qaydan ulu öndər, müdrik dövlət xadimi Heydər Əliyev tərəfindən 31 Mart soyqırımına siyasi və hüquqi qiymət verilib. Ümummilli lider 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 100 illik tarix tekce Azərbaycanda deyil, dünyanın bir çox guşelerində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub.

Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə tədbirlər davam etdirilir. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbincə Əliyevanın Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BMT-yə və bir sıra mətəbər beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına göndərilmiş bəyanatında deyilir ki, "böyük Ermenistan" dövləti qurmaq xülyası ilə yaşayın erməni milletçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyaseti həyata keçirilmiş, xalqımız ağır məhrumiyyətlərə və faciələrə

63-ü uşaq, 106-sı qadın, 70-i ahil olmaqla, 613 günahsız insanın (bunlar yalnız meyitləri tapılaraq Ağdam Şəhidlər Xiyabanında dəfn olunanlardır, əslində, Xocalı qurbanlarının sayı minlərlədir) vəhşicəsinə qətlə yetirildiyi, bu şəhərin yerləyeksan olduğu soyqırımı, habelə Malibəyi, Daşaltı, Qaradağı, Ballıqaya, Ağdaban, Başlibel qırğınlarına avropalı parlamentarilər hüquqi qiymət vermək haqda düşünmürlər. Bu genosidin gü-

məruz qoysaraq öldürüb və qeyri-insani şəraitdə da basdırırlar.

Lap bu günlərdə alınmış Xocalı rayonunun Fərrux kəndi ərazisində də çoxsaylı skeletlər aşkarlanıb. Bunların Xocalıda ermənilərin törətdiyi soyqırımı zamanı öldürülən və ya kənd uğrunda gedən döyüşlərdə şəhid olan vətəndaşlarımıza aid olduğu ehtimal edilir. Daha dəqiqi DNT ekspertizasından sonra bilinəcək. Bu faktlar bize bir daha erməni

mentinin aylıq bülleteninde ilk dəfə "erməni terrorizmi" ifadesi resmi qeyd olunub. Sırf nasist-terrorçu mənəviyyatına əsaslanan Armenakan, QNCAK, Daşnakşüyun, ASOA, ASALA və digər erməni terror təşkilatları dünyanın müxtəlif bölgələrində, o cümlədən bir sırə Avropa ölkələrində təşkilatlanaraq Azərbaycan və Türkiyə qarşı öz məkrli zorakılıq siyasetlərindən el çəkmirlər. Amma, nədənse, bütün bunlara qarşı üzgərənlik edilir.

**Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təhliliyi nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəflə və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki neslin müqəddəs borcudur.**

**Heydər ƏLİYEV  
Ümummilli lider**

# Soyqırımı və etnik təmizləmə siyasetinə qarşı loyallıq daha böyük faciələrə səbəb olur

məruz qalmışdır. Azərbaycanın bölgələrində dinc sakınlar etnik və dini mənsubiyətinə görə qətlə yetirilmiş, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri, qəbiristanlıqlar dağıdılmışdır. Şamaxı qəzasının 110 kəndi, Quba qəzasının 167 kəndi, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi, Qars vilayətinin 98 kəndi dağıdılmış, yandırılmış və dinc əhaliyə divan tutulmuşdur. Qədim Azərbaycan torpağı olan İrəvan şəhərində və onun ətrafında 199 kənd dağıdılmış, 132 min azərbaycanlı qətlə yetirilmişdir. Bu soyqırımı akti unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.

Aparılan araşdırılmalar nəticəsində 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətlərini aşkarlayan faktlar, saysız-hesabsız insan sümükleri və digər maddi sütbutlar var. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti canəb İlham Əliyevin müvafiq sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi yaradılıb. Hər il minlərlə insan bu məkanı ziyaret edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini anır.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülhə qarşı və insanlı əhəlinin yəhəməli emel olmaqla ən ağır cinayət hesab edilir. Təessüf ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına, bəşəriyyət əleyhine olan bu cinayətlərə münasibətdə adekvat reaksiya verilməmiş, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilmişdir. Bunun da nəticəsində ermənilərin növbəti qanlı cinayətlərinə rəvac verilmişdir.

Ermənistən tərəfindən 1992-ci ilde Azərbaycanın Xocalı şəhərində

nahkarları hələ də mühakimə olunmayıb. Onların bəziləri, hətta Ermənistanda rehbər vəzifələrə olmuş şəxslər azərbaycanlılara qarşı dəhşətli cinayətlərdə iştirak etdiklərə qərrelərlər. Adıçəkilən faciələr törədilmə spesifikasına və xarakterinə görə BMT Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci ilde qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyasının müddəələrinə tam uyğundur.

Erməni hərbi-siyasi rəhbərliyi "Yeni torpaqlar namına yeni mühərribələr", "Qarabağ

Ermənistandır" deyərək öz xalqını işğalçılığı sürükleyəndə, İkinci Dünya müharibəsi zamanı alman faşistləri ilə six əməkdaşlıq etmiş erməni irqçi hərəkatı olan "Şəxəron" ideologiyasının banisi Njde Qaregin Ter-Arutuyunyanın xatirəsini əbədiləşdirərək, ona İrəvanda heykəl ucaldanda "ağsaqqal" təşkilatların, o cümlədən Avropa Parlamentinin etiraz səsi eşidilmədi. Ermənistən rejimi öz qəsbkarlıq əməllərinə dəstək almış oldu, indi də Azərbaycana qarşı təxribatlarını davam etdirərək revanşizm şübhələri iki sərməkədədir. Bu isə həqiqəti yanlışdan seçə bilməyən, ədalətin yanında olmağa "həves" göstərməyənlərin riyakarlığının nəticəsidir.

...Bu il fevralın 23-də Xocavənd rayonu Edilli kəndi ərazisində azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib. Məlum olduğu kimi, Edilli təcavüzkar Ermənistən silahlı qüvvələri 2 oktyabr 1992-ci ilde işğal etmişdir, Azərbaycan Ordusu kəndi 15 oktyabr 2020-ci ilde azad edib. Kütləvi məzarlıqlarda insan sümükleri üst-üstə qalaqlanmış vəziyyətdə idi. Soydaşlarımızı məhz etnik mənsubiyətinə görə insanlığa siğmayan dəhşətli işğəncələrə



vəhşiliyini dünyaya nümayiş etdirmək üçün yeni imkanlar yaradır. Ermənilərin Qarabağ torpaqlarından geri çəkilməməkdə israrlı olmasının səbəblərindən biri də Birinci Qarabağ mühərribəsi zamanı 4 mine yaxın itkinizmədən bir çoxunun qalıqlarının həmin ərazilərdə tapılacağı ilə bağlı təsvirdir. Hər tapılan kütləvi məzarlıq Ermənistən ayaqlar altında sürənən beynəlxalq nüfuzuna yeni bir zərəbə olacaq. Bundan sonra da həmin ərazilərdə kütləvi məzarlıqların tapılma ehtimalı böyükdür. Hazırda işğaldan azad edilmiş daha bir neçə məntəqədə kütləvi məzarlıqların olması barədə məlumatlar araşdırılır.

Dünya erməni faşizmindən və erməni məkrindən xəbərdardır. 1982-ci ilde ABŞ Dövlət Departa-

Bütün burlara göz yuman Avropa Parlamentinin, guya Qarabağda erməni mədəni ərsinin məhv edilməsi ilə bağlı 2022-ci il 10 mart tarixli qətnaməsi bir daha ölkəmizə qarşı yönələn qərəzlə, ikili standartlara səyəkən siyasetin göstəricisidir. Belə ki, 30 il yaxın davam etmiş işğal məddətində mülki əhaliyə qarşı, insanlıq və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmış Ermənistən tərəfindən xalqımıza məxsus tarixi, mədəni və dini abidələr, arxeoloji qazıntı məkanları, qəbiristanlıqlar məqsədi və sistemli şəkildə dağılıb. Bu illər ərzində Azərbaycan tərefinin dəfələrlə çağırışlar etməsinə baxmayaraq, əlaqədar beynəlxalq təşkilatlar bu məsələlər etibarlı yanaşış, bölgəyə hər hansı faktaraşdırıcı missiya göndərməyib.

Əvvəzində Avropa Parlamenti yenə də birərəflı mövqə tutaraq anti-Azərbaycan xarakterli ekzistensial qətnamə imzalayıb. Beynəlxalq təşkilatlar bunu da bilir və üstündən sükutla keçirər ki, monoetnik Ermənistəndən fərqli olaraq, Azərbaycan tolerantlıq prinsiplerine və multikulturalizm dəyərlərinə sahib olək kim. Cənubi Qafqazda sühlə, sabitlik və təhlükəsizliyin təmin olunması, xalqların əmin-amanlıq səraitində birgə yaşayışının bərpə olunması istiqamətində üzərinə düşən bütün addimlari atrı. Qarabağ mühərribəsində məglub olan ermənilərə məkrli niyyətlərindən el çəkmiş, bütün dünyaya aşılmağa çalışırlar ki, guya, onlar Azərbaycan tərəfindən təcavüzə məruz qalıqlar. Beləcə, Qərbin gözüne kül üfürür,

münaqişənin müsəlman-xristian qarşıdurması olmasının barədə həqiqət uyğun olmayan yalanlar uydurur, özlərinin mezələm xalq kimi təqdim edir, bununla da xristian aləminin təəssübkeşliyini qazanmağa çalışırlar.

Qərb dairələrinin yersiz ermənipərest mövqeyi kütüvli insan faciələrinə vəsile olur. İkinci Qarabağ müharibəsində "Dəmir yumruq" eməliyyatı ilə Ermənistən ordusunun, sözün əsl mənasında, beli qırılmış olsa da, işgalçi ölkənin siyasetləri bundan nəticəcə çıxarılmır, revansıst çıxışlar edir, yəni de sülhə, əmin-amanlıqla təhlükə yaratmaq isteyirlər. Bu, azmız kimi, mənfur xisəltlərinə uyğun olaraq, hazırda mühabibədən əziyyət çəkən Ukraynaya hərbi qüvvələr və döyüş texnikası göndərərək, orada ərazilərin bombardanmasında canfəsanlıq göstərirələr. Qəribədir, daim erməni təəssübkeşliyi göstərən Qərb dairələri Ukraynada demilitarizasiya və denasifikasiya adı altında xüsusi əməliyyatlar keçirən tərəfi pişlədiyi və müxtəlif sanksiyalar tətbiq etdiyi halda, zaman-zaman törətdiyi soyqırımı cinayətlərinə görə layiqli cəzasını almamış ermənilər sivil dünyasının prinsiplərinə zidd addimlar atırlar. Deyən yoxdur ki, ay nankor haylar, özünüzə umac ova bilmədiniz, amma başqası üçün eriştə kəsirsiniz..

Günahsız qurbanların eżiz xatirəsinə ehtiram əlaməti olaraq və gələcəkdə bu kimi halların təkrarlanması naminə dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar bu soyqırımı aktına, nəhayət, lazımi siyasi-hüquqi qiymət verməlidirlər ki, bütün militariştərlər və məxlumat qənimlərinə görk olsun, dəhşətli kütəvi məhvətənə siyaseti bərəhədən etibarlı yanaşış, bölgəyə hər hansı faktaraşdırıcı missiya göndərməyib.

**Əli NƏCƏFXANLI,  
"Xalq qəzeti"**